

**Roma Xosrov**

**Məhəbbətə baş əyirəm**

**Şeirlər kitabı**

## ÖN SÖZ

### VƏTƏN HƏSRƏTLİ, SEVGİ QOXULU ŞEİRLƏR

Son zamanlar poeziyaya axın çoxalıb. Lakin poeziyanın qayda-qanunlarını bilmək, onun incəliklərinə diqqət yetirmək daha vacibdir. Tez-tez çap olunmaq yox, əsas poetic duyum, yəni ifadə tərzini oxucular üçün daha maraqlıdır.

Qələm dostlarımdan biri, el aşığı, şair Adil Cəfəqəş bir gənci mənə təqdim edib, - şeirlərinə baxarsınız, lazım gəlsə fikrinizi deyə bilərsiniz. İşlərim çox olsa da mən bu gəncin şeirlərini diqqətlə oxudum.

Roma Xosrov oğlu Ağayev 1989-cu il 23 iyulda Laçın rayonunun Alxaslı kəndində doğulub köçkünlük həyatı ilə əlaqədar Bakıya pənah gətirib, burda böyüyüb, orta təhsil alıb və ADMİU-nin sənətşünaslıq fakültəsinin I kurs tələbəsidir.

Aşiq poeziyasına söykənən qoşmalarında özünəməxsus deyim tərzini, sərbəst fikirlər məqsədə uyğun şəkildə ifadə olunub. Hələ körpə ikən doğma elini-obasını tərk etməyə məcbur olan Roma, böyüdükcə qəlbində vətən dərdi, vətən həsrəti deyilən bir yaranın qövr etdiyini hiss edib. Elə bu hisslər onu qələmə sarılmağa məcbur edir.

Neçə ildir vətən əldən gedibdir,  
Deyən yoxdur döz bu dərdə, a qardaş.  
“Xarı bulbul” yad əllərdə qalıbdır,  
Qan ağlayır, göz bu dərdə, a qardaş.

Getdikcə içərisindəki düşməyə nifrət hissini özüylə bərabər böyüdən, vətən yanğını şeirlərində, sözündə söndürməyə çalışan Roma, haqsızlığa qarşı haqq səsinə ucaldır. Bu işə yeganə təsəllisinə çevrilir.

Deyirik Vətənə bağlıdır bu can,  
Vətən üçün axır damarlarda qan,  
Amma yurdsuzikən sazda çalınan,  
Zil nəyə gərəkdir, bəm nəyə gərək?!

Əslində bu, əldən gedən vətən üçün ağlamağın, əsassız olduğunu düzgün vurğulayan bir gənc şairin içindəki haray səsidir.

- Nəcibə İlkin AYB-nin üzvü, şair-publisist,
- “Azad qələm” qəzetinin təsisçi, baş redaktoru.

## QIZINIRAM

Hər ləçəyi bir rəng verən,  
Çiçəklərə qızınırım.  
Hərdən olur sakit əsən,  
Küləklərə qızınırım.

Tanrı yazan yazılara,  
Təmiz axan gur sulara,  
Ümid verən arzulara,  
Diləklərə qızınırım.

Baxışında göğzü gözəl,  
Dodağında söz gözəl,  
Qəlbi təmiz,üzü gözəl,  
Mələklərə qızınırım.

Məhəbbətə sadıq qalan  
Eşqi üçün qəlbi talan,  
Bir dopdolu sevgi olan,  
Ürəklərə qızınırım.

## ÜRƏK APARIR MƏNİ

Bülbül tək görüşünə,  
Çiçək aparır məni.  
İzini itirəndə,  
Külək aparır məni.

Gözlərinə baxmağa,  
Ürəyinə axmağa,  
Səninlə qovuşmağa,  
Dilək aparır məni.

Həsrət yeli əsəndə,  
Ümidimi kəsəndə,  
Ruhum səndən kəsəndə,  
Ürək aparır məni.

Tənha qaldığım anda,  
Mən sənsiz darıxanda,  
Görüşünə bax onda,  
Mələk aparır məni.

## KİMİSƏN

O qədər durusan,təmizsən mənə,  
Yenicə açılmış çiçək kimisən.  
O qədər doğmasan,əzizsən mənə,  
Cismimdə çırpınan ürək kimisən.  
Sən işıq saçırısan bütün dünyaya,  
Gözəlliyin bənzər günəşə,aya,  
Qısqanıram yerə,göyə,səməyə,

Sən mənim gözümdə mələk kimisən.

Şirindir gülüşün,incədir səsin,  
Yaşayiram gəlir deyə nəfəsin,  
Sən,son nəfəsini dərən bir kəsin,  
Haqdan dilədiyi dilək kimisən.

### GÜLÜM

Sən düşürsən bircə an da dilimdən,  
Hər yerdə adını anıram gülüm.  
Harda olsan nəfəslərin içindən,  
Seçib nəfəsini alıram gülüm.

Elə hey baxıram səndən doymuram,  
Gözüm səndə başqa qıza uymuram,  
Sənsizliyi yaxınıma qoymuram,  
Sənli xəyallara dalıram gülüm.

Hər gecə salıram köz, ürəyimə,  
Sonra da deyirəm döz, ürəyimə,  
Əlimi qoyuram öz, ürəyimə,  
Elə bil səninlə qalıram gülüm.

### EŞQİMİ

Ürəyim eşqimdir,eşq ürəyimdir,  
Qıyma öz əlimlə didim eşqim.i  
Göydən enmiş mələklərin diliylə,  
Bu gecə Tanrıya dedim eşqimi.

Səni xatırlayıb,bil düşünərkən,  
Nəfəs almağı da unuduram mən,  
Arzum Tanrıdandı,xahişim səndən,  
Qoyma tək eləyib,gedim eşqimi.

Nə üçün kəsildin eşqimə qənim,  
Öyrətdin əl açıb,sənə dilənim,  
Ürəyin məzarım,eşqin kəfənim,  
Kəfənsiz dəfn etmə yetim eşqimi.

### QAYTAR

Yubka altında yatan bir kişi,  
Tanrıya deyir:nicatımı qaytar.  
Özü,öz məşuqun öldürən aşiq,  
Həkimə deyir:həyatımı qaytar.

Eşidin ay millət,ay camaat,  
Vallah qəribədir əzəldən həyat,  
Bu gün dost,dostuna verir bir manat,

Sabah deyir:beş manatımı qaytar.

Nə deyim işinə,bu kainatın,  
Ağılsız xeyri yox,gücün,nicatın,  
Koroğlu oğradır,tövlədən atın,  
Həmzəyə deyir:qıratımı qaytar.

## TƏK SƏNİN QƏLBİNDƏ YAŞAMAQ ÜÇÜN

Canımı yolunda qurban edərəm,  
Öləndə ruhunla qovuşmaq üçün.  
Ölümə göndərsən məni gedərəm,  
Tək sənin qəlbində yaşamaq üçün.

İnan sözlərimə,ey gözəl dilbər,  
Sevgimiz olarmı mənasız,hədər,  
Sevirəm deməyin kifayət edər,  
Qəlbimdə sevgini daşımaq üçün.

Tənhalıqdan usanıram,bezirəm,  
Sənlə keçən günlərimi gəzirəm,  
Səbrim tükənibdi,çox tələsirəm,  
Səni əzizləyib,oxşamaq üçün.

## OLMASIN

Üz-gözündə nur olmasa eybi yox,  
Vay o günə,qəlbində nur olmasın.  
Xaricində qüsurlar olsa düzələr,  
Daxilində çalış qüsurlar olmasın,

Arzum budur ömür keçsin vətəndə,  
Rahat getsin bu dünyadan gedən də,  
Hər insanın bir başı var bədəndə,  
Qorx o başda,bir az şüur olmasın.

Olasan həyatda daim üzü ağ,  
Nə cəfa verəsən,nə də ki qınaq,  
Tanrım xeyirxahda,nə uzun dırnaq,  
Nə də qaşımağa qotur olmasın.

## GÜLÜM

Məni təmiz qəlblə sevən var deyər,  
Hər yerdə özünü öyərəm,gülüm,  
Əgər sevgi ölçən cihaz olsaydı,  
Sevgimin çəkisin bilərəm,gülüm.

Sevgiylə döyünən qəlbimə axsan,  
İşvənlə,nazınla yandırır,yaxsan,

Mənimlə üz-üzə,göz-gözə baxsan,  
Bu təmiz hissləri görərsən,gülüm.

Mənə olan hirs qəlbindən atsan,  
Sevgi ünvanına mənimlə çatsan,  
Səni sevmək üçün bir şans yaratsan,  
Nə yaxşı sən varsan,deyərsən,gülüm.

## SEVGİ

Uyub eşqin,məhəbbətin dilinə,  
Bulaq tək damarda qaynayır sevgi.  
Bu qərib könlümü alıb əlinə,  
Durmadan qəlbimlə, oynayır sevgi.

Susuz həyat yoxdur,sevgisiz insan,  
İnsanı xəlq edən Tanrıya inan,  
Kədər dəryasında boğulduğum an,  
Bu kövrək qəlbimi,oxşayır sevgi.

Tanrım mən bəndəni,çıxarma yddan,  
Dost olmaz insana özgədən,yaddan,  
Bir gün insan,köçüb gedir həyatdan,  
Hər zaman yaşayıb,yaşayır sevgi.

Mən bilmirəm zülmətdəyəm,hardayam,  
Yaz görmədim,ömrüm boyu qardayam,  
Görəndə ki,köməksizəm,dardayam,  
Dərdimə dil olub,ağlayır sevgi.

Aşiq yatağında tir-tir əsəndə,  
Öz oduna qovrulanda,bişəndə  
Yolun azıb,ünvanı səhv düşəndə,  
Coşqun dəniz kimi,çağlayır sevgi.

## MƏN NECƏ QIZINIM,QORUNA SƏNİN

Sən gedən yollarda izim qalıbdı,  
Hər gecə çıxıram,yoluna sənin.  
Sevgisiz yanmışan,közün qalıbdı,  
Möhtacı olmuşam,nuruna sənin.

Ömrümü vermişdim əbədi sənə,  
Qoruya bilmədin sevgimi yenə  
Gör nələr etmişən sevgilim mənə,  
Düşmüşəm dolaşıq,toruna sənin.

Sənə olan sevgim daha ölübdü,  
Ürəyim eşqin başqasıyla bölübdü,  
Sevgi atəşimiz çoxdan sönübdü,  
Mən necə qızınım,qoruna səninin

## GƏL

Sevgimizçün qalaqlanan,  
Arzuma,diləyimə gəl.  
Məhəbbətlə alovlanan,  
Eşq dolu ürəyimə gəl.

Məhəbbət boyda tacım var,  
Yaşamağa əlacım var,  
Sənə ki,ehtiyacım var,  
Sevgilim,gərəyimə gəl.

Zəhmətimə inandığım,  
Ocağına qalandığım,  
Öz halalca qazandığım,  
Duzuma,çörəyimə gəl.

### BƏNZƏR(BİSMİLLAHİRR)

Bu sevgi qanıma sovrulub axan,  
İlahi yazdığı yazıya bənzər.  
Sevgi dolu,bir ürəyə sancılan,  
Müqəddəs istəyə,arzuya bənzər.

İmanım Allahdır yox qəbahətim,  
Lal kimidir sənsiz bu səadətim,  
Laməkan dünyamda,bu məhəbbətim,  
Allah bəxş etdiyi yuxuya bənzər.

Hər insan bağlayır sevgidən ilgi,  
İlahidən gəlir insana bilgi,  
Rəbbimin verdiyi əbədi sevgi,  
Rəhmli,şəfalı bir suya bənzər.

### OLMUŞAM

Ha çalışdım,özüm ola bilmədim,  
Gecdi daha,mən çoxdan sən olmuşam.  
Bir vaxt araz idim coşub,kükrəyəm,  
İndisə yolunda,çəşməm olmuşam.

Mən necə qaytarım səadətimi,  
Yuyum öz əlimlə qəbahətimi,  
Qoruya bilmədim məhəbbətimi,  
Səndən ayrılalı,peşman olmuşam.

Ağlayır gözlərim,sızlayır ürək,  
Tanrıdan umuram özümə kömək,  
Düşmən axtarmağım nəyimə gərək,  
Mən özüm-özümə,düşmən olmuşam.

### YOXDUR

Eh!bu cahan qəribə bir cahandı,  
Baxırsan əvvəli,axırı yoxdur.  
Elə çirkin var ki,aqıl insandı,  
Elə gözəl də var,ağılı yoxdur.

Şair var ki,sözü övlad tək sarıb,  
Hər an öz sözündə məna axtarıb,  
Şair də var,dörd cild kitab çıxarıb,  
Mənalı əsəri,nağılı yoxdur.

Övlad böyüdəsən aqıl,hikmətli,  
Yaşadasan cəsarətli,qüvvətli,  
Ana gördüm,bir qızı var qeyrətli,  
On oğlu var,fərz eylə oğlu yoxdur.

## HÖRMƏTLƏ YANAŞIN ŞEİRƏ,SÖZƏ

Durduqca şailər,bu gözəl həyat,  
Ölməyəcək,yaşayacaq şeriyyat,  
Sınaqlardan keçmiş,bu ədəbiyyat,  
Parlaq səhifəsin açacaq bizə.  
Hörmətlə yanaşın şeirə, sözə.

İnsan olan dərk edəcəkdir özü,  
Odlanıb,alışsın düşmənin gözü,  
Ləli-cəvahirdən qiymətli sözü,  
Qoymaram ki,gələ nəzərə,gözə,  
Hörmətlə yanaşın şeirə,sözə.

Çalış düz gedəsən getdiyini yolu,  
Yoxdur təkəbbürlü bəndənin sonu,  
Sizləri sevərək deyirəm bunu,  
Sən də düş dərgaha apararı izə.  
Hörmətlə yanaşın şeirə, sözə.

Yadımdan çıxıbmı o günləriniz?  
Yatmışdız çıxmırdı səs,səmiriniz,  
Kim oyatdı sizi şairlərimiz,  
Bəs budurmu hörmət Sabirimizə.  
Hörmətlə yanaşın şeirə,sözə.

ADMİU-nin "Musiqi sənəti" fakültəsinin II kurs  
tələbəsi dayımoğlu Aşiq Nasir Laçınlının bir el  
şənliyində oxuduğu həzin parçadan sehrlənərək

## BU DƏRDƏ

Neçə ildir vətən əldə gedibdir,  
Deyən yoxdur,döz bu dərdə,a qardaş.  
"Xarı bülbül" yad əllərdə qalıbdı,  
Qan ağlayır,göz bu dərdə,a qardaş.

Nahaq bizi tapı,haqq tapdalandı,  
Vətənimiz başdan-başa talandı,



Laçın əldən getdi,dərd qalaqlandı,  
Necə dözək,biz bu dərdə,a qardaş.

Xoşbəxtlik,səadət elində idi,  
Ətir çiçəyində,gülündə idi,  
Şalıq da,sevinc də,əlində idi,  
Tab gətirmir,diz bu dərdə,a qardaş.

### QALDI

Qəlbimdə əkdiyın sevgi toxumu,  
Ox kimi sancılıb,ürəkdə qaldı.  
Sənin son yazdığın sevgi məktubu,  
Dərdimlə,qəmimlə birlikdə qaldı.

Yenə xatırladım ötən günləri,  
Səninlə xoş keçən o,xoş illəri,  
Sən mənə verdiyin sevgi günləri,  
Sarılıb,solaraq əklidə qaldı.

İndisə mən sənə yadlardan,yadam,  
Qəmim başdan aşır,aham,fəryadam,  
Bir zaman sevgilim,dediyin adam,  
Sən getdin,təkləndi,təklidə qaldı

### QORXURAM

Heç nədən qorxmuram,ölümdən belə,  
Nə yükdən,şələdən,zülümdən belə,  
Hərdən başa bəla dilimdən belə,  
Yalnız qəlbi daş olmaqdan qorxuram.

Bir gün gözüm,kor olmaqdan qorxmuram,  
Od olmaqdan,qor olmaqdan qorxmuram,  
İlk məskənim,gör olmaqdan qorxmuram,  
Namərdə sirdaş olmaqdan qorxuram.

Füzuli tək fələk yanar ahımdan,  
İlahi,özün keç bu günahımdan,  
Qorxmuram mən uçub gedən ruhumdan,  
Bəxtin gözü çaş olmaqdan qorxuram.

### ANA

Baş vurduqca xəyal adlı ümmana,  
Əvvəl sən düşürsən yadıma ana.  
Tuş gələndə naqislərə, nadana,  
Yalnız sən yetirsən dadıma ana.

Doğulandan sənsən arxam, dayağım.  
Zülmət gecələrdə sönməz çırağım,  
Büdrəyib od üstə düşsə ayağım,

Məndən tez yanırsan oduma ana.

Bu kövrək oğlunu ümid yeri san,  
Ayrıla bilmərəm səndən bircə an,  
Bircə an da ayrı qalanda inan,  
Yaman tez düşürsən yadıma ana.

### OLARMI

Saçımdan,dırnağa sevgiyəm özüm,  
Sevməsəm sevgidən yazmaq olarmı?  
Məhbət ürəkdi pulla əzizim,  
Bir insan qəlbini almaq olarmı?

Sevdiyin qız bahardısı,yazdısı,  
Yaşın yüz olsa da,solmaq olarmı?  
Bir insanın qəlbi qışsa,payızsa,  
O qəldən bir çiçək yolmaq olarmı?

Gündə yüz yol sevgi,eşq sorağında,  
Yenidən doğulub,olmaq olarmı?  
Gənc yaşda sevməsən ahıl çağında,  
Söylə,xəyallara dalmaq olarmı?

### GÖZLƏMƏ

Sənədir sözlərim ey əziz insan,  
Səninçün yaranıb bu böyük cahan.  
Getdiyən yolunu düz get hər zaman,  
Qürrələnib yolunda kol gözləmə.

Bu sözü atalar deyib bir zaman,  
Hörmət də,hörmətə bağlıdır hər an,  
Bu gün salam vermədiyən adamdan,  
Əbəs yerə sabah sağ ol gözləmə.

Dünya geyib bir futbolçu formasın,  
Gündə tikir fitnə-fəsad torbasın,  
Ay əzizim,bir məsləhət olmasın,  
Möhkəm dayan qapıda qol gözləmə.

### ÇALIŞ ÇIXMA ÜZÜ QARA

Düşsən dəsən çovğun,qara,  
Əgər sevdin tez-tez ara.  
Bel bağlasan sən bir yara,  
Çalış çıxma üzü qara.

Hər sözünə diqqət elə,

Demə sözü elə-belə,  
Yalan deyib sən bir elə,  
Çalış çıxma üzü qara.

Alnı açıq,üzü ağ ol,  
Köməksizə sən dayaq ol,  
Seç,özünə doğru bir yol,  
Çalış çıxma üzü qara.

### GÖRMÜŞƏM

Bir kağız parçası,əl çirki üçün,  
Mənliyin,qürurun atan görmüşəm.  
Dünya adlı bu qarışıq bazarda,  
Namusun,şöhrətə satan görmüşəm.

Bir zərrə dilinə düz söz gəlməyən,  
Hər zaman hər yerdə yalan söyləyən,  
Mərdi qova-qova namərd eyləyən,  
Mən saysız,hesabsız nadan görmüşəm,

Bir gözümdə sevinc,bir gözümdə qəm,  
Nə üçün yaşayır insan bilmirəm,  
Nələr görməmişəm bu dünyada mən,  
İt kimi qudurmuş insan görmüşəm.

Xəbisin azarı başqa azardı,  
İnsanı ucaldan namusdu,ardı,  
Qadında kişilik gözəl olardı,  
Mən öz kişiliyin danan görmüşəm.

### GÜLÜM

Sevməsəm sevgimi yazdıra bilməz,  
Cəllad başım üstə dursa sevgilim.  
Məni heç bir varlıq azdıra bilməz,  
Tək sevgi yolunda azaram,gülüm.

Xoş etməsəm baharını,yazını,  
Öluncə çəkməsəm sənin nazını,  
Tanrının yazdığı alın yazımı,  
Özüm öz əlimlə pozaram,gülüm.

Qəlbimin sevgisin hər zaman duysan,  
Eşqin çətin yolu olar çox asan,  
Qələmdən mürəkkəb qurtarsa o an,  
Qanımla sevgini yazaram gülüm.

### BİLƏRSƏN?

Eşqin xəyalına daldığım zaman,  
Sən də mənə birgə dala bilərsən?  
Özümü tək-tənha hiss etdiyim an,  
Qolunu boynuma sala bilərsən?

Məhəbbət qaynayıb,daşır canımda,  
Sevgi axır damarımda,qanımda,  
Söylə gülüm hər gün rüyalarımda,  
Sübhəcən mənimlə qala bilərsən?

Ürəyim sənənlə döyünər, vurar,  
Əksin qarşımda canlanıb durar,  
Ay sevgilim sənə bir sualım var,  
Bir ömürlük mənim ola bilərsən?

### QƏLBİNDƏ ÖLƏCƏM ÖLDÜYÜN ZAMAN

Qar kimi düşərəm yanaqlarına,  
O şirin səsinlə güldüyün zaman.  
Əriyib,süzərəm dodaqlarına,  
Sevirəm sözünü dediyin zaman.

Eşqindən kükrəyən şıltaq bulağam,  
Səni sevdiyimçün qəmdən uzağam,  
Sanma ki sən ölsən yaşayacağam,  
Qəlbində öləcəm öldüyün zaman.

Hər şeydən əzizdi məhəbbət mənə,  
Qəlbimdə bir dünya yaratdım sənə,  
Ay sevgilim,yalnız sənə üzünə,  
Açıqdı ürəyim gəldiyin zaman.

### QALMIŞAM

O qədər sənəninçün xəyallar qurdum,  
Yuxuda gördüm ki,sizdə qalmışam.  
Bir anda atılıb yerimdən durdum,  
Sən demə səhrada,düzdə qalmışam.

Bir kimsə tapmıram dərdimi deyəm,  
Məni tərptəməyin aham,naləyəm,  
Dərin düşüncəyəm,vuran ürəyəm,  
Qovrulub alovda,közdə qalmışam.

### SÖNDÜRMƏYƏ CƏHD ELƏMƏ

Qəlbimi çatlardan gözəl,  
Sındırmağa cəhd eləmə.  
Eşqin pula satan gözəl,  
Ölməyimi əhd eləmə.

Sevdim səni canım qədər,

Sən bəxş etdin mənə kədər,  
Qəlb qırıldı getdi hədər,  
Ta gəlməyi əhd eləmə.

Sənsiz olar kədər tənim,  
Eşqim olar sənə qənim,  
Sönməyəcək sevgim mənim,  
Söndürməyə cəhd eləmə.

### GƏRƏK

Uman yerdən kəsərlər, bil qardaşım,  
Bir kimsədən umma özünə kömək.  
Xeyri yoxdur etibarsız yoldaşın,  
Hər kəs özü üçün yaşasın gərək.

Sinə gər hər çətinliyə ol mətin,  
Eşit ağsaqqalın sözün, söhbətin,  
İkinci bir yükü daşımaq çətin,  
Hər kəs öz yükünü daşsın gərək.

Özün bu məsəldən nəticə çıxar,  
“Divarı nəm, insanları qəm yıxar”  
Gün gələr sevinc də üzünə baxar,  
Hər kəs öz dərini oxşasın gərək.

### NƏYƏ GƏRƏK

Vətəndə vətənsiz vətəndaşamsa,  
İşiq nəyə gərək, şəm nəyə gərək.  
Kədər qəlbimizə şahlıq edirsə,  
Sevinc nəyə gərək, dəm nəyə gərək.

Vətənsiz ömrümüz solacaqdırsa,  
Qarabağ düşməne qalacaqdırsa,  
Zəfəri düşmənlər çalacaqdırsa,  
Birlik nəyə gərək, cəm nəyə gərək.

Deyirik vətənə bağlıdır bu can,  
Vətən üçün axır damarlarda qan,  
Amma, yurdsuzikən sazda çalınan  
Zil nəyə gərəkdir, bəm nəyə gərək.

### GƏZİRƏM

Güldürdün sən mənə dostu, düşməni,  
Görəsən heç yada salırsan məni.  
Gözlərim elə hey axtarır səni,  
Bu dünyada yalnız səni gəzirəm.

Solum,sağım gözəllərlə doludur,  
Mənim sevgim ululardan uludur,  
Sevən könlüm məhəbbətin quludur,  
Bu dünyada yalnız səni gəzirəm.

2003

## ƏBƏDİ DÜNYAMDA SÖYLƏYƏCƏYƏM

Ürəyim sevgilə doludur gülüm,  
Səni rüyalarda gözləyəcəyəm.  
Bir an da bezmədən sevirəm sözün,  
Hər yerdə,hər yanda söyləyəcəyəm.

Bezdim bu sevgini mən gizləməkdən,  
Söyləyəcəm deyib söyləməməkdən,  
Etiraf edirəm gülüm ürəkdən,  
Bu gecə rüyamda söyləyəcəyəm.

Bu sevgimi bilsən də,bilməsən də,  
Sən rüyama gəlsən də,gəlməsən də,  
Bu dünyada söyləyə bilməsəm də,  
Əbədi dünyamda söyləyəcəyəm.

## OLSA YAXŞIDI

Zəmanə o qədər dəyişib Allah,  
Kişi kişi kimi qalsa yaxşıdı.  
Çoxunu qeyrətə gətirmək üçün,  
Kişilik məktəbi olsa yaxşıdı.

Bu dünya eşq yolu,sevgi yoludur,  
Pisləri yaxşıdan çoxdur,doludur,  
Dəbdə elmdir,elmin bir qoludur,  
Hər dövrün öz dəbi olsa yaxşıdı.

Çoxlarının fikri dayazdı,dayaz,  
Atalar deyibdi yaxşı qulaq as,  
Quyuya su töksən su ilə dolmaz,  
Şairin öz təbi olsa yaxşıdı.

## ƏZRAYIL ƏLİYLƏ ÖLMƏRƏM DAHA

Sevgi atəşində yandırdın məni,  
Yanan ürəyimlə gülmərəm daha.  
O qədər sevgidə bezdirdin məni,  
Allahı da sevə bilmərəm daha.

Dərdimin dərmanı səndə olsa da,  
Ömrüm sevgindən asılı qalsa da,  
Gözünün yaşından çaylar daşsa da,  
Axan göz yaşını silməyəm daha.

Qıbləgah seçmişdim özümə səni,  
Unuda bilmirəm olub keçəni,  
Sevginin əliylə öldürdün məni,  
Əzrayıl əliylə ölməyəm daha.

### SEVGİDƏ TAPDIM

Doğru nədir anlamırdım,  
Düzümü,sevgidə tapdım.  
Varlığımıza inanmırdım,  
Özümü,sevgidə tapdım.

Sənsiz idim tək qalmışdım,  
Yüz min xəyala dalmışdım,  
Öz yolumu səhv salmışdım,  
İzimi,sevgidə tapdım.

Yaşayırdım başqa dəmdə,  
Dostum idi kədər qəm də,  
Tükənmişdi iradəm də,  
Dözümü,sevgidə tapdım.

Sevgi qəlbə oyanmışdı,  
Dünyam əlvən boyanmışdı,  
Qaynar təbim dayanmışdı,  
Sözümü,sevgidə tapdım.

### OLACAQ

Dövr eləyib,dəyişəcək bu cahan,  
Ləçəyin tökülüb,gülün solacaq.  
Axan göz yaşına gülmə kənardan,  
Sənin də,ağlayan günün olacaq.

Bu qədər təkəbbür hardandı,hardan,  
Mənlə gəl danışma həyədan,ardan,  
Bir gün sevəcəksən sevdinin yardan,  
Sənin də,dağlanan günün olacaq.

Mən dənizdə yelkəni yox bir gəmi,  
Özümə dost etdim kədəri,qəmi,  
Mənim qəlbim qubar bağlayan kimi,  
Sənin də,bağlayan günün olacaq.

### HƏSRƏTƏM ATA

Döyünən qəlbimin yarısı olan,  
Təmiz ürəyinə həsrətəm ata.  
Tanrı nəfəsi tək ruhuma dolan,  
İsti nəfəsinə həsrətəm ata.

Həsrət qaldım,baxışına,gözünə,  
Həsrət qaldım,camalına,üzünə,  
Həsrət qaldım,oğul deyən,sözünə  
O doğma səsinə həsrətəm ata.

Övlad da atasız gül tək solarmış,  
Ömrü qısalarmış,yaşa dolurmuş,  
Ata iyi necə xəfif olurmuş,  
O xəfif iyinə həsrətəm ata.

Nə qədər danlayıb,döysən də məni,  
Dost tanış içində əysən də məni,  
Lap belə,yüz kərə söysən də məni,  
Öfkənə,hirsinə həsrətəm ata.

## A DÜNYA

Namərdin taleyin,bəxtini yeyin,  
Qızıldan eyelədin,taxtın a dünya.  
Dayağı olana gücün çatmadı,  
Köməksiz olanı,yıxdın a dünya.

Yalançıyı doğru ilə,düz ilə,  
Qarışdırdın hər an, sən bilə-bilə,  
Baxmadın hamıya eyni göz ilə,  
Hərəyə bir gözlə,baxdın a dünya.

Tanrı qarşısında boynunu burdun,  
Bizləri görəndə şah kimi durdun,  
Kiminə çarxında yelləncək qurdun,  
Kimini çarxında, sıxdın a dünya.

Baxmadın dərdindən ağlayan gözə,  
Səhvimizi vurdun sillə tək üzə,  
Gah düşmən olmusan,gah da dost bize  
Hər gün bir oyundan,çıxdın a dünya.

## BİR DƏ

Ey qəlbim!özünə heyifin gəlsin,  
Sevgini basdırma,məzara bir də.  
Bu sevgi yolların elə addımla,  
Düşmə zülmət dolu,diyara bir də.

Gözüm görməz,ondan özgə bir kəsi,  
Ürəyim tək sənsən,sən onun əksi,  
Qəlbim səndən sonra,yad bir nəfəsi,



Çox çətin ki,çəksin damara bir də.

Gözlərim kor ola,onu görməyəm,  
Eşqin nə olduğunu əsla bilməyəm,  
İlahi,şəfa ver,ağır xəstəyəm,  
Düşməyəm eşq adlı,azara bir də.

Məni sevməyəni nə üçün sevdim,  
Qəlbimin yaşını gözümdən sildim,  
Sevgimi,qəlbində dəfn edən qəlbim,  
Çətin ki,sevməyi bacara bir də.

## SEVGİLİM

Gəlmədi qəlbimin sevgi bağına,  
Gedib özgə qəlbə,bitdi sevgilim.  
Anbaan daha çox sevirəm səni,  
Sanma ki,bu sevgim,bitdi sevgilim.

Səni sevən olsa,mən sevən kimi,  
Çəkərdim geriyə sevən qəlbimi,  
Qıydı bu qəlbimə,bütün sevgimi,  
Didib parça-parça,etdi sevgilim.

Qəlbimə bu qədər yaşlar dolmadı,  
Sevgin də,sevgimə məlhəm olmadı,  
Qəlbimdə bir zərrə sevgi qalmadı,  
Hamısı qəlbində itdi,sevgilim

Sənsən xəyalımda dolanan mələk,  
Sənsizliyə dözmür,sevən bu ürək,  
Daha yaşamağım nəyimə gərək,  
Məni tərək eləyib,getdi sevgilim.

## MƏNİ

Saralmazdım, mən solmazdım heç zaman,  
Özgəni sevməklə saraltdın məni.  
Ucalmaq istədim sevgi yolunda,  
Düşünmə sevgidə ucaltdın məni.

Bilmirəm inanım ürəyə, sənə,  
Söz tapa bilmirəm deməyə sənə,  
Nə hə dedin, nə yox dedin sən mənə,  
Ürkək baxışınla aldatdın məni.

Səninçün odlanıb, alışdı könlüm,  
Dil olub dilləndi, danışdı könlüm,  
Az da olsa sənə tanışdı könlüm,  
Yaxşı düşün, gör kimə satdın məni.

Bu ürək səninçün çox göynəyəcək,  
Çoxları sevirəm səni deyəcək,

De görüm yolunu kim gözləyəcək,  
Bu sevgi yolunda yubatdın məni.

Sən özgəsən mənsə özgə biçimdə,  
Sənə olan sevgi öldü içimdə,  
İnan ki, yanıldın öz seçimində,  
Gözlə yox qəlbimlə ağlatdın məni.

## SƏNİN

Tikan batdı, girdim eşqin bağına,  
Qoxlaya bilmədim, gülündən sənin.  
Diz çökdüm qarşında sevirəm sözün,  
Qopara bilmədim, dilindən sənin.

Ruhuma dəymədi sevgi nəfəsi,  
Axı, mən neynirəm qeyri bir kəsi,  
Çox heyif, mən deyil məndən özgəsi,  
Sığal çəkəcəkdir, telindən sənin.

Neçə ki, ürəyim həsrətdir sənə,  
Əllərim də, həsrət qalacaq yenə,  
Ən böyük dərd verən budur ki, mənə,  
Yad əllər tutacaq, əlindən sənin.

## ÜŞÜYÜR

Bu gün son günündür ölürəm daha,  
Sənsiz məhəbbətim, sevgim üşüyür.  
Nə olar bir dəfə sarıl, qucaqla,  
Bədənim buzlaşır, qəlbim üşüyür.

Sənə bəxş elədim təmiz sevgimi,  
Sevməz oldum səndən özgə heç kimi,  
O qədər qəlbimdə düşündüm səni,  
Saçıma qar düşüb, telim üşüyür.

Ürəyim ağlayır, yaşın silmirəm,  
Ruhum inildəyir, yenə dinmirəm,  
Sevirəm sözün də, deyə bilmirəm,  
Dodağım titrəyir, dilim üşüyür.

Qoymadım yaxına kədəri, qəmi,  
Qorudum qəlbimdə hər zaman səni,  
Yandırır, kül edib sənə sevgimi,  
Sovurdun dünyaya, külüm üşüyür.

Bu dəfə çalış ki, dəymə qəlbimə,  
Onsuz da qovuşa bilmədim sənə,  
Yalvarıram əlimi al əlinə,  
Sıx bu əllərimi, əlim üşüyür.

Gör necə baxıram, məsum baxışla,

Qalmadı dözümlüm, məni bağışla,  
Məndən al qucaqla möhkəm sıxışla,  
Qəlbimdə sən adlı, gülüm üşüyür.

### ZƏNG

Yenə də,xəyalım yanında qalıb,  
Görəsən,nə zaman zəng edəcəksən.  
Bir yandan içimi kədər,qəm alıb,  
Mənə yalqızlığı öyrədəcəksən.

Telefon əlimdə,fikrim səndədir,  
Otaqda narahat gəzinirəm mən,  
Gülüm,vallah səbrim bir gilə olub,  
Zəngin gecikdikcə üzülürəm mən.

Gəl xilas et məni bu iztirabdan,  
Nə olar bir zənglə sevindir məni,  
Artıq gözləməkdən düşmüşəm tabdan,  
Zəng elə danışıdır,bir dindir məni.

### BAĞIŞLA MƏNİ

Cavabsız qoymuşam sənin sevgini,  
Axı,necə deyim alqışla məni.  
Mənə bəslədiyin ülvi hissləri,  
Aparıb gedirəm bağışla məni.

Əzizim,qoy Tanrı olsun köməyin,  
Yanmasın sevgilə dolu ürəyin,  
Könlündə əkdiyin sevgi çiçəyin,  
Qoparıb gedirəm bağışla məni.

Nakam məhəbbətin saxlama yasın,  
Sındırdım qəlbinin sevgi aynasın,  
Sən an göz yaşımlla bu eşq tarlasın,  
Suvarıb gedirəm bağışla məni.

### SEVGİLİM

Sevgilim,bir daha görməyəcəksən,  
Kim bilir,nə zaman görüşəcəyik.  
Bir daha üzümdən öpməyəcəksən,  
Yalnız röyalarda öpüşəcəyik.

Bir daha əlindən tutmayacağam,  
Əlini əlimlə sıxmayacağam,  
O gözəl gözlərə baxmayacağam,  
Kəlməmdən,sözümdən düşməyəcəksən.

Nə qədər arxamca qarğış eyləsən,  
Lap belə yüz kərə,mənə söyəsən,  
Sən yalnız gözəlim bunu biləsən,  
Heç zaman gözümdən düşməyəcəksən.

## NƏ ÜÇÜN ZƏNGİMƏ CAVAB VERMİRSƏN?

Nə üçün zəngimə cavab vermirsən?  
Pəjmürdə,pərişan edirsən məni,  
Nə üçün zəngimə cavab vermirsən?  
Axı sən özün də sevirсэн məni.

Nə üçün zəngimə cavab vermirsən?  
Bəlkə başqasına yar olacaqsan,  
Bəlkə də bilirsən mənim deyilsən,  
İnan ki,sən mənsiz tez solacaqsan.

Nə üçün zəngimə cavab vermirsən?  
Suallar içində boğursan məni,  
Elə hey susursan nədən dinmirsən,  
Qəhərlər içində boğursan məni.

Nə üçün zəngimə cavab vermirsən?  
Bəlkə daha məni sevməyəcəksən,  
Amma ki,gözəlim bunu bilmirsən,  
Sən mənsiz yaşasan gülməyəcəksən.

Nə üçün zəngimə cavab vermirsən?  
Artıq son sözümlü deyirəm sənə,  
Nə bilim bəlkə də məni sevmirsən,  
Sən kənardan baxıb gülürsən mənə.

## MƏNİ

Yola saldım neçə il, neçə bahar,  
Qoyma gözlərimi yolda sevgilim.  
Qoymusan sən məni gözləri yaşlı,  
Sevirсэн, sevmirsən, məni de bilim.

Məni yada salıb çox yanacaqsan,  
Elə yana-yana ağlayacaqsan,  
Səni sevdiyimi gec qanacaqsan,  
Sən məni səsləyib yalvaracaqsan.

Bilsəm ki, sevərsən başqa birini,  
Heç zaman açmazdım sənə sirrimi,  
Mən dərhal əlindən, çəkib əlini,  
Əbədi tərək edib gedərdim səni.

Sevgilim, sən saldın saçıma dəni,  
Yağdırdın başıma dumanı, çəni,  
Heç vaxt bağışlaya bilmərəm səni,

Çünkü səni sevdim aldatdın məni.

### GİRMƏ QƏLBİMƏ ÇIXACAQSANSA

Şah damar sənindir,ey gözəl yarım,  
Qan olub ürəyə axacaqsansa.  
Ay sevgilim,səndən bir xahişim var,  
Girmə bu qəlbimə çıxacaqsansa.

Necə də,gözəldir bu eşq dünyası,  
Hər yanda duyulur səsi,sədəsi,  
Birgə bina tikək,sevgi binası,  
Mənlə ölincə qoruyacaqsansa.

İnanıb qurana basdım əlimi,  
Dağılmaz sevginin təməli,himi,  
Mən sənə hörmət etdiyim kimi,  
Sən də hörmət edib,sayacaqsansa.

### GƏLSİN

Sən mənim qəlbimin eşq dünyasısan,  
Tanrı şahiddir,qoy bəndə də bilsin.  
Sən mənə nə üçün acıqlanırsan,  
Səni sevməyə nə acığın gəlsin.

Sən ki,mənim bir dənəmsən,bir dənəm,  
Sənsiz cənnət cəhənnəmdir,cəhənnəm,  
Sevginin tanrısı,allahı mənəm,  
Sevgi tanrısına yazığın gəlsin.

### SƏNİ

Xəyalımda canlandırıb rəsmi,  
Başdan,ayağacan süzürəm səni,  
Əzizim,həyatda nəinki gündüz,  
Gecə yuxuda da gəzirəm səni.

Düşünürəm cazibəli gözünü,  
Eşqlə dolu,hər mənalı sözünü,  
Vəsf eyləyib işıq saçan üzünü,  
İncə misralara düzürəm səni.

Od tutub,alışıb yansa da sinə,  
Dönük çıxmıyacam sənə eşqinə,  
Romayam demişəm,deyəcəm yenə,  
Sevirəm,sevirəm,sevirəm səni.

### VƏTƏNİMDƏ,VƏTƏNSİZƏM

Laçın adlı bir diyarın oğluyam,

Bir ocağın laylasıyam, nağlıyam.  
Bu yaşımda,mən ürəyi dağlıyam,  
Vətənimdə, vətənsizəm qaçqınam.

Yol gözləyir, Laçın adlı şəhərim,  
Vallah boğur məni qəmim, qəhərim,  
Batan günüm, ay açılan səhərim,  
Vətənimdə, vətənsizəm qaçqınam.

Bu ayrılıq uzun çəkir gör necə,  
Həmsöhbətim Laçın olur hər gecə,  
Ulu Tanrım özün son qoy bu köçə,  
Vətənimdə, vətənsizəm qaçqınam.

### BARIŞAQ BƏLKƏ

Olan olub,qalan qalsın geridə,  
Bir-birimizə qaynayıb,qarışaq bəlkə.  
Sevənə yaraşmır aralı gəzmək,  
Cəmi sevənlərlə yarışaq bəlkə.

Ötür ömrümüzdən həftələr,günlər,  
Gör necə şadlanır sevən könüllər,  
Barışır novruzda bütün küsülülər,  
Bu gün bayram günüdür barışaq bəlkə.

Məhəbbət qəlbimizdə aşıb,daşsın,  
Damardan,qəlbəcən gəzib,dolaşsın,  
Düşmən paxıllıqdan yansın,alışsın,  
Bizsə sevgimizçün alışaq bəlkə.

### BAŞ-BAŞA

Xəyanət etmişən, bu gün sən mənə,  
Artıq qalacaqsan, ahla baş-başa.  
Daim çəkəcəksən cəzanı tənha,  
Qalacaqsan sən, günahla baş-başa.

Alışıb yanırım odum, közüm yox,  
Bir kəlmə deməyə sənə sözüm yox,  
Səni sevməyimə daha lüzum yox,  
Dərdini eşqinlə, bağla baş-başa.

Sən nəyə gərəksən, ömrümdən çıx get,  
Ardımca gözünün qorasın sıx get,  
Bu eşqin yöndəmsiz komasın yıx get,  
Eşqini ahınla, saxla baş-başa.

### QƏLBİM SƏNDƏN YAMAN KÜSÜB

Selə döndüm aşib-daşan,  
Qəlbim səndən yaman küsüb.  
Daim eşqinlə alışan ,  
Qəlbim səndən yaman küsüb

Yalvarsan da,barışmaram  
Əhvalını,soruşmaram,  
Bir işinə qarışmaram,  
Qəlbim səndən yaman küsüb.

Vida dedin,bu sevgiyə,  
Niyə belə etdin niyə?  
Sən vəfasız çıxdın deyə,  
Qəlbim səndən yaman küsüb.

### SEVMƏYƏYDİM

Mənfilər arasında,  
Kaş cəmi sevməyəydim.  
Sevinci qucaqlayıb,  
Kaş qəmi sevməyəydim.

Sevgimiz oldu hədər,  
Ömürsə gəldi,gedər,  
Sevgilim canım qədər,  
Kaş səni sevməyəydim.

Dünya belimi əyib,  
Kədər cismimi yeyib,  
Cüzidir işıq deyib,  
Kaş şəmi sevməyəydim.

### SEVGİNDƏN YOĞRULUB XƏMİRİM MƏNİM

Hər şerimin sətirində sən varsan,  
Sənsiz olmur,sətirim mənim.  
Gül-çiçək nədir ki,sən olan yerdə,  
Sənsən tərəvətli,ətirim mənim.

Gözümə bax,məhəbbət var gözümdə,  
Ürək sevir yalan yoxdur sözümdə,  
Mən təskinlik tapammıram dözümdə,  
Daha qalmayıbdı,səbirim mənim.

Sən mənimçün ikinci bir dünyasan,  
İstəyirəm bu sevgimi duyasan,  
Bu dünyada mən sənə qovuşmasam,  
Öləndə alışsın,qəbirim mənim.

DEYİL

Cismən bu dünyadan köçə bilərəm,  
Mənən mənim cismim öləsi deyil.  
Nəfəsim nə vaxtsa tükənə bilər,  
Məhəbbət qəlbimdə sönəsi deyil.

Sevgi oyuncaqdı əzizim məgər?  
Sevəsən birini hər axşam,səhər,  
Mənim qəlbim birin sevibsə əgər,  
İkinci bir kəsi sevəsi deyil.

Yer üzündə yoxdur bir kəs ki, inan,  
Sənə əziz ola yardım, anadan,  
Yaşamaq eşqini duymayan insan,  
Sevginin qədrini biləsi deyil.

### BAŞ ƏYİRƏM MƏHƏBBƏTƏ

Gəlib gücə, cəsarətə,  
Yol açmışdım səadətə,  
Çata bilmədim niyyətə,  
Üsyanım var cəmiyyətə,  
Baş əyirəm məhəbbətə.

Daha eşqə dəyər yoxdu,  
Sevənlərin qəlbi toxdu,  
Qəlbi qara gözəl çoxdu,  
Baş əymirəm mən afətə,  
Baş əyirəm məhəbbətə.

Əl atıram, əlim çatmır,  
Güc gəlirm, gücüm çatmır,  
At deyirəm, səni atmır,  
Ürək adlı bu sərəvətə,  
Baş əyirəm məhəbbətə.

Sevmədim ki, qəlbim yana,  
Qəsd edəsən sevən cana,  
Dedim dünyam işıqlana,  
Düşdüm sonsuz bir zülmətə,  
Baş əyirəm məhəbbətə.

### SƏNSƏN

Mən kibir xəstəyəm, sevgi xəstəsi,  
Dərdimin loğmanı, təbibi sənsən.  
Qəlbimdə dünya var, sevgi dünyası,  
O sevgi dünyamın sahibi sənsən.

Xainlərin qəlbi nədir, qəlbi nə,  
Sevgi dolmur hər insanın qəlbinə,  
Sevgimi calasan sən öz sevginə,



Deyərəm sevginin qalibi sənsən.

Sevgilim,sən qoxlanmamış bir çiçək,  
Səni sevir,sevgi dolu bir ürək,  
Özgələrlə yoldaş olmaq nə gərək,  
Sevgi yollarımın talibi sənsən.

#### AXIRDAN BİRİNCİ SIRADAYAM MƏN

Dərdin, qəmin təməliyəm, himiyəm,  
Xəyallar içində rüyadayam mən.  
Dəvəsin itirmiş ərəb kimiyəm,  
Bu böyük səhrada piyadayam mən.

Çox durdu bu dünya mənim qəsdimə,  
Göz qoyubdu qamətimə, şəstimə.  
Dünya ilə vuruşarkən üstümə,  
İki daş düşübdü aradayam mən.

Mən heyranam səndə olan qüvvəyə,  
Bu dünya qocalmır görəsən niyə,  
Cəmiyyət içində kasıbam deyə,  
Axırdan birinci sıradayam mən.

İkidəyəm, ya birdəyəm bilmirəm,  
Cəhənnəmdə, ya pirdəyəm bilmirəm,  
Mən göydəyəm, ya yerdəyəm bilmirəm,  
İlahi görəsən hardayam mən.

#### ÖVLADINAM SƏNİN ALLAH

Varlığını dansam əgər,  
Artsın dərdim, qəmim Allah.  
Səndən dönüb üz çevirsəm,  
Haqqın olsun,qənim Allah.

Qoyma düşsün saçıma dən,  
Kövrəlməsin məni sevən,  
Gətirmişəm pənahlı mən,  
Pənahımsan,mənim Allah.

Vallah yoxdur mənim xətam,  
İstəmirəm suça batam,  
Həm anamsan,həm də atam,  
Övladınam,sənin Allah.

#### OLMUR

Qəlbləri sındırmaq asandır-asan,  
Hər qəlbə bir ocaq qalmaq olmur.  
Çalış heç zaman qəlb sındırmayasan,

Çünki sının qəlbi calamaq olmur.

İnsan olan kəsin qeyrəti vardır,  
Şairin söz adlı sərvəti vardır,  
Hər kəsi mənfi, müsbəti vardır,  
Hər an dost yoldaşı sınamaq olmur.

Ağlından çıxarma saxla sən yadda,  
Bu həm bir məsəldir, həm də ki, qayda,  
İdeal bir kimsə yoxdur həyatda,  
Kiçik səhv edəni qınamaq olmur.

Dost, dostu həm arxa, həm də həyandır,  
Yaxşılıq, yaxşıya çoxdan bəyandır,  
Axı Tanrımız da bağışlayandır,  
Daim kin, küdurət saxlamaq olmur.

### ANAMA QIYMA

Ömrümdən anamın ömrünə cala,  
İlahi, nə olar, anama qıyma.  
Razıyam qəlbimdə məşəl, od qala,  
İlahi, nə olar, anama qıyma.

Onsuz da dərdliyəm,, könlü parayam,  
Ürəyi kövrəyəm, qəlbi yarayam,  
Hələ ki, nə səsəm, nə də harayam,  
İlahi, nə olar, anama qıyma.

Əzəldən bəxtikəm yaratdın məni,  
Bu yaşımda sevindirmə düşməni,  
Anamın görməyim saçında dəni,  
İlahi, nə olar, anama qıyma.

Anamdır hər yerdə pənahım mənim,  
Keçmişim, bu günüm, sabahım mənim,  
Anam, son nəfəsim, son andım mənim,  
İlahi, nə olar, anama qıyma.

### EYLƏYİR

Mən səni sevirəm, əzizləyirəm,  
Başqası bəlkə də, səni sevməyir.  
Mən səni nədənsə çox istəyirəm,  
Başqası bəlkə də, nifrət eyləyir.

Məhəbbət insanı nura qərq eylər,  
Sevgiyə baş əyir sultanlar, bəylər,  
Həqiqi sevgini qananlar bilər,  
Sevənlər həyatı, cənnət eyləyir.

Sevməyən həyatda inan zəlildi,

İstər lal, kar ola, istər əlildi,  
Sevgini dadmayan şikəsdı, şıldı,  
Sevgi dili noğul, şərbət, eyləyir.

Sevgi mənım görən gözüm, bəbəyım,  
Cismimdə çırpınan azad ürəyım,  
Ən dəyərlı kəlməm, sözüm, diləyım,  
Sevməyən qəlbımı, qarət eyləyir.

Nədənsə sevgimi, tapa bilmirəm,  
Sevgimə əl atıb, tuta bilmirəm  
Bu yolda atımı, çapa bilmirəm,  
Sevdiyim nədənsə, minnət eyləyir.

## DÖNDÜ

Sevgi cuşa gəldi damarda, qanda,  
Qəlbim pərvazlanıb bir dağa döndü.  
Eşqin girdabına düşdüyüm anda,  
Dünya gözlərimdə yumağa döndü.

Yalan yoxdur sətirimdə, sözümdə,  
Məndə cəmdir iradə də, dözümlə də,  
Sevgi toxumunu səpdim gözümdə,-  
Məhəbbət müqəddəs torpağa döndü.

Sənsiz açılmaz ki, nə sabah, nə dan,  
Sevgisiz yaşaya bilərmı insan,  
Zülmət gecələrdə yaşadığım an,  
Məhəbbət üstümdə çırağa döndü.

Başıma dərd olub durğunluğumda,  
Sevgidən yox olur yorğunluğumda,  
Səhranı gəzərkən susuzluğumda,  
Məhəbbət içməli bulağa döndü.

## QANMAYIR

Çoxları sevgiyə öteri baxır,  
Sevgini, nə yarı, hələ qanmayır.  
Düşünmür gün çıxır, ya şimşək çaxır,  
Şaxtanı, nə qarı, hələ qanmayır.

Göydə ulu Tanrı birdi bilirik,  
Həyat müəmmadı, sirrdi bilirik,  
Səcdəgah yerimiz pirdi bilirik,  
Çox adam bunları, hələ qanmayır.

Çoxları pulgirdi güdür nəfni,  
Axtarır kiminsə kiçik səhvini,  
O öz aləmində sürür kefini,

Namusu, nə ar,ı hələ qanmayır.

### MƏNİM ŞEİRİM

Hər bir sətir mənim əziz gözlərim,  
Sevincdən yazılmır mənim sözlərim.

Qınamayın məni, ey əzizlərim  
Başdan-başa dərtədi mənim şeirim.

Hər an boylananda ötən çağlara,  
Tərif söyləyirəm üzü ağlara,  
Vətən xaininə, həm yağılara,  
Dağ çəkirəm, sərtədi mənim şeirim.

Vururam şeirlə hər sözü üzə,  
Lənət yağdırıram pis niyyət gözə,  
Min cür fitnə-fellə deyilən sözə,  
Tutarlıdı, bəddi mənim şeirim.

### MƏNİ

Səhvim yoxsa toxunma gəl,  
Səhvim olsa öldür məni.  
Şad günümdə gərək deyil,  
Pis günümdə güldür məni.

Nə qədər desən doğmanam,  
Göstərir hər şeyi zaman,  
Görəndə ki, mən peşmanam,  
Bax o zaman dindir məni.

Qaynayır damarda qanım,  
Gəl ey əzizim, ey canım,  
Yazanda qoy alovlanım,  
Başqa zaman söndür məni.

### YA HƏ DENƏN, YA DA YOX

Gəl, sevgilim üzümə məni, nə olar,  
Sevmirsənsə süzümə məni, nə olar,  
Gəzmə məni gəzmə məni, nə olar,  
Bir cavab ver, ya hə denən, ya da yox.

Hər zaman dərd, kədər boğubdu məni,  
Onsuzda hər yerdə qovubdu məni,  
Kədər ovum ovum-ovubdu məni,  
Bir cavab ver, ya hə denən, ya da yox.

Sevirəm mən səni özün bilirsən,  
Hər dediyim sözə baxıb gülürsən,  
Məni aldadırsan yoxsa sevirən,  
Bir cavab ver, ya hə denən, ya da yox.

Həsərətə ürəyim dözmür sevgilim,  
Lal olsun sevirəm söyləyən dilim,  
Sevmirsənsə səni ürəkdən silim,  
Bir cavab ver,ya hə denən,ya da yox.

Sevgilim gözümü qoymusan yolda,  
Ötən günlərimiz qalıbdı harda,  
Sevginə möhtacam qalmışam darda,  
Bir cavab ver,ya hə denən,ya da yox.

### DARIXIRAM

Eşqim deyə söylədiyin,  
Sözlərinçün,darırıram.  
Mənə baxan mənə dolu,  
Gözlərinçün,darırıram.

Eşqsiz həyat tamam yalan,  
Sevgimizdi bizə qalan,  
İpəkdən də yumşaq olan,  
Dizlərinçün,darırıram.

Eşq yoludur həyat yolu,  
Qüvvət yolu,nicat yolu,  
Abır dolu,həya dolu,  
Üzlərinçün,darırıram.

Məhəbbətdir hər şeyimiz,  
Söyləyərdik biz ikimiz,  
Bir an birgə gəzdiyimiz,  
İzlərinçün,darırıram.

Məsləkdaşım,  
qələm yoldaşım, əzizlərimin əzizi  
xalam oğlu Ağa Adiloğlunun  
“Qəlbimi” rədifli şeirinə nəzirə

### QƏLBİMİ

Məni məhv etməyə bir sözün yetər,  
Vurmağa gərək yox, oxla qəlbimi.  
Qəlbim ətir saçan sevgi gülüdür,  
Gecikmə solmamış, qoxla qəlbimi.

Öpüb qoy gözünə, bu bir ürəkdir,  
Suçsuz, günahsızdır, sanki mələkdir,  
Gəl dəymə xətrinə yaman kövrəkdir,  
Körpə bir uşaq tək, saxla qəlbimi.

Nə var ki,dünyada ölümdən asan,  
Varikən sənsizlik,ayrılıq,hicran,  
Qoyma ki, darıxa sənsiz bircə an,

Hər gecə rüyanda, yoxla qəlbimi.

### ÇALIŞ VICDANINI İTİRMƏYƏSƏN

Öz doğma yarını itirsən əgər,  
İnan ki, o yarıdan, tapa bilərsən,  
Damarda qanını itirsən əgər,  
Eynilə o qandan, tapa bilərsən.

Varını itirsən qorxma əzizim,  
Yenidən o varı, tapa bilərsən  
Ağlını itirsən qatlanar dizin,  
Çalış ki ağlını itirməyəsən.

Dua et Allaha baxıb göyə sən,  
Sən dualarında yaşayacaqsan,  
Çalış vicdanını itirməyəsən,  
Çün onu itirsən tapmayacaqsan.

### QARĞALAR AZDIRAR SƏNİ

Tənha gəzmə bu şəhərdə,  
Darğalar, azdırar səni.  
Girmə çılğın bu qəlbimə,  
Qovğalar, azdırar səni.

Sərtidir ömrün hər bir qışı,  
Çalış olma eşqdə naşı,  
Daha yoxdur zümrüd quşu,  
Qarğalar, azdırar səni.

Sevgi adlı ümmanım var,  
Eşqsiz girmə qəlbimə yar,  
Qorxuram ki, tufan qopar,  
Dalğalar, azdırar səni.

\* \* \*

Şair, jurnalist, publisist, “Ədalət” qəzetinin redaktoru Əbülfət Mədətoğlunun “Daha sevgi şeirləri yazmayacam” sərbəst şeirinə bənzətmə

Daha sevgi şeirləri yazmayacam  
Dəfn edəcəm ürəyimdə.  
Hər istəyi,  
Hər arzunu,  
Səninlə,  
Nəfəsinlə,  
Döyünən bu ürəyə  
Qəlbimi həsrət qoyacam,  
Çox görəcəm, nurunu.

Sızlamadan,  
Ağlamadan,  
Səpəcəm alovlanan qəlbimə  
Bu dünyanın buzunu.  
Bax beləcə,  
Sakitcə,  
Aram-aram,  
Zaman-zaman,  
Donduracam bu eşqi.

Daha sevgi şeirləri yazmayacam  
Günəş kimi parlayan  
Yağış olub,  
Şimşək olub,  
Çaxan,  
Çağlayan,  
Hər axşam,  
Hər səhər,  
Səni düşünüb  
Əbəs yerə sənin üçün ağlayan,  
Gözlərimə baxmayıb.  
Usanmadan,  
Bezmədən,  
Sevirəm dediyim,  
Sözlərimə baxmayıb,  
Məzar qazıb dəfn edəcəm bu eşqi.

Daha sevgi şeirləri yazmayacam  
Sevdiyim qız,  
Məndən uzaq gəzirsə  
Qəlbimdəki  
Sevgi simin,  
Öz əliylə qırırsa,  
Aşiqinə nifrət edib,  
Əğyara hörmət edib,  
Başqasıyla gəzirsə,  
Sevirəm dediyim, sözümə görə,  
İnciyirsə,  
Küsürsə,  
Özgələrlə,  
Danışırsa,  
Gülürsə,  
Nəyə gərək  
Bu şeir, bu söz,  
Onu görən bir cüt qara göz.

Daha sevgi şeirləri yazmayacam

Sevincli günlərimdə,  
Kədərli anlarımda  
Vəfasız bu sevgimi,  
Özümə dost edəcəm.  
Bax beləcə, öz ömür yolumu  
Bu amalla gedəcəm,  
O daş qəlbli,  
Mələk üzlü insanı  
Unudacam,  
Gedəcəm.

Daha sevgi şeirləri yazmayacam  
Bir gün bu ölümlü dünyanı,  
O da tərk edəcək,  
Mən də.  
Amma mənim sevgim ölməyəcək,  
O dünyada onu,  
Yalnız, onu sevəcəm,  
Amma, bir daha, bir də,  
Sevgi şeirləri yazmayacam.

#### QARŞIDA DÜZ BİR AY SƏNSİZLİYİM VAR

Elə ki, bu qəlbim səni xatırlar,  
Əksin gözlərimin önündə durar.  
Sən adlı eşqimdən düşmüşəm kənar,  
Sənsiz bu ürəyim əlbəttə yanar.  
Qarşıda düz bir ay sənsizliyim var.

Səndən özgəsinə baxarsa gözüüm,  
Alışım, kül olum qalmasın közüüm,  
Həsrətə, hicrana mən necə dözüüm,  
Qorxuram dözməyib iradəm sınar.  
Qarşıda düz bir ay sənsizliyim var.

Gözləyir yolunu sevən bu ürək,  
Əlində bir dəstə bağlama çiçək,  
Nə olar bir dəfə gəl mənə baş çək,  
Tuta bilməyirəm bir yerdə qərar.  
Qarşıda düz bir ay sənsizliyim var.

İstəsən vur yerə sındır qəlbimi,  
Beləcə qəlbsiz qoy quru cismimi,  
Qoymaram heç zaman böyük sevgimi,  
Dondura ruhumda bu şaxta, bu qar.  
Qarşıda düz bir ay sənsizliyim var.

Sənsiz bu həyatım sanki bir məhbəs,  
Mən isə məhbəsdə məhkum olan kes,  
Dar qəfəsdə ala bilmirəm nəfəs,  
Gözləyir cismimi soyuq bir məzar.



Qarşıda düz bir ay sənsizliyim var.

Qıymıram nə edim cəsarətim yox,  
Vuram bu qəlbime bir tikanlı ox,  
Bu dərdə,acıya gözdən daha çox,  
Dözməyib bu kövrək ürək də ağlar.  
Qarşıda düz bir ay sənsizliyim var.

### HƏYASIZLAR İÇİNDƏ

İndi nə həya var,nə abır,nə ar,  
Oğlanlar itibdi qızlar içində.  
Pisə doğru dəyişibdi insanlar,  
Həyam getdi,həyasızlar içində.

Nədənsə yaxşılar yaman azalır,  
Pullu qoca,pulla cavan qız alır,  
Qeyrətlilər,həyalılar sozalır,  
Həyam getdi,həyasızlar içində.

İndi düz olanlar,düzdə qalıbdı,  
Abır da,həya da,sözdə qalıbdı,  
Özümə təsəllim dözdə qalıbdı  
Həyam getdi,həyasızlar içində

### ALƏMİMDƏ

Gözlərimin qapısını bağlayıb,  
Xəyallar qururam,öz aləmində.  
Təkrar vərəqləyib ömür kitabın,  
Yenilik gəzirəm,söz aləmində.

Sevgidir hədiyyəm yaşamaq üçün,  
Tanrıdan alıram məhəbbət gücün,  
Ötən səhvlərimə,xətt çəkib bu gün,  
Doğrular düzürəm,düz aləmində.

Əsla şəri yaxınıma qoymuram,  
Yaxşı işdə,xeyir işdə mən varam,  
Saf niyyətli xəyalları qururam,  
Qəlbim kimi,tərtəmiz aləmində.

### GEDƏCƏM

Bir zaman ömrümün sonu gələndə,  
Hamı kimi mən də, köçüb gedəcəm.  
Yalnız bir şeyə təəssüflənirəm,  
Mən sənə sevginsiz ölüb gedəcəm.

Əmanət edirəm səni Tanrıma,  
Məndə günah bilmə, məni qınama,  
Sevgi şərabını içmədim amma,  
Sevgi zəhərini içib gedəcəm.

Mən cismən tərk etsəm səni bir zaman,  
Əsla mənən səni Tənha qoymaram,  
Hər gün, hər dəqiqə, hər saat, hər an,  
Ruh kimi yanından ötüb gedəcəm.

Heç görməyə gözün yoxdursa məni,  
Sən üzmə nə olar təmiz qəlbini,  
Az qalıb cilovla əsəblərini,  
Gözündən əbədi itib gedəcəm.

Söylə, mən nə edim, deyil əlimdə,  
Əksin hər an gözlərimin önündə,  
Mən bitə bilmədim sənə qəlbində,  
Sən keçən yollarda bitib gedəcəm.

Məhəbbət durduqca dünyamız dura,  
Nə ola, hər bir qəlb sevgiyə vura,  
Göydə Allah, yerdə anamdan sonra,  
Səni, təkcə səni sevib gedəcəm.

Bir gün üz tutacam səmaya, göyə,  
Əlimi qoyacam sevən ürəyə,  
Eşqə dəyər verən yoxuymuş deyər,  
Şəkkə, istehzayla gülüb gedəcəm.

Bir zaman ömrümün sonu gələndə,  
Hamı kimi, mən də köçüb gedəcəm,  
Yalnız bir şeyə təəssüflənirəm,  
Mən sənə sevginsiz ölüb gedəcəm.

## ALLAH

Bəxti ağ, günü ağ, bu insanların,  
Bəxtini qaraltma, qaraltma Allah.  
Səni öz qəlbində yaşadanları,  
Vədəsiz qocaltma, qocaltma Allah.

Mənliyi, qüruru talan kəsləri,  
Namusuna ləkə salan kəsləri,  
Tamahkar, riyakar olan kəsləri,  
Ucaltma, nə olar, ucaltma Allah.

Millətin dərini daşıyanları,  
Torpağını sevib oxşayanları,  
Namuslu, vicdanlı yaşayanları,  
Alçaltma, nə olar, alçaltma Allah.

## BİTİRMİŞƏM

Nə bilim, bəlkə də sevgi yolunda,  
Səni sevmək üçün çox gecikmişəm.  
Amma, sənin üçün ilk çiçəkləri,  
Yalnız bu qəlbimdə, mən bitirmişəm.

Nə olar qiymət ver, baxıb qəlbimə,  
Sənsizlikdən şimşək çaxıb qəlbimə,  
Göz yaşım o qədər axıb qəlbimə ,  
Özümdən də böyük, sən bitirmişəm.

Gecələr ruhuma qəm bələməkdən,  
Hər atışda qəlbim sən söyləməkdən,  
Bir an unutmadan, səni düşünməkdən,  
Saçımda ağappaq, dən bitirmişəm.

Sirrini yadlarla böldüyün üçün,  
Eşqimi qəlbində gömdüyün üçün,  
Mənə məhəbbəti çox gördüyünçün,  
Sevincin yerinə, qəm bitirmişəm.

## DEYİLƏM

Sənsən bəxt ulduzum, məhəbbət payım,  
Səndən başqasını sevən deyiləm.  
Sən məni tərək edib, getsən də bir gün,  
Mən səni tərək edib gedən deyiləm.

Şirin söz də dərdin bir çarəsidir,  
Xəyalım xoşbəxtlik pərvanəsidir,  
Qəlbimsə məhəbbət xəzinəsidir,  
Yəni ki, quruca bədən deyiləm.

Birgə sevgimizi səmaya sancsaq,  
Sevgi ulduzumuz hər an yanacaq,  
Mən sevgidən, sevgi güdürəm ancaq,  
Ondan özgə heç nə, güdən deyiləm.

Gəl bu məhəbbəti paylaşaq birgə,  
Bu eşqin üstünə salmayaq kölgə,  
Öz doğma canımdan bezərəm bəlkə,  
Mən səni sevməkdən bezən deyiləm.

## BİLMİR

İlahi, insanlar yaman dəyişib,  
Uşağı böyükdən nəyə seçilmir.  
Keçmişdən əsər yox zaman dəyişib,

Körpənin bildiyin, ahıllar bilmir.

Zaman axarında öz işindədi,  
Uşaqlar pis şeyin vərdisindədi,  
Yəqin zəmanənin gərdisindədi,  
Sağırın bildiyin, fağırlar bilmir.

Hərdən elə sözlər deyirlər sənə,  
Düşünməyə vadar olursan yenə,  
Uşaq var söz atır yoldan keçənə,  
Vallah onu gənclər, cahıllar bilmir.

## EY BU YURDUN BALALARI

Ey bu yurdun balaları,  
Gündən-günə oyanırsız.  
Söküb qədim qalaları,  
Göydələnlər ucaldırsız.

Nəyə lazım abidələr,  
Qoyma qala, uçur getsin,  
Bir kəşf elə, oyan səhər,  
Yeində bir villa bitsin.

Əsas cibdə pulun olsun,  
Yüz nökrin, qulun olsun,  
Qoy vətənə nolur olsun,  
Sağlam ruhun, canın olsun.

Nə xeyri var bu torpağın,  
Bir qarış yer sənin bəsin,  
Boş qalır, qalsın papağın,  
Yaylıq olsun sənin fəsin.

Namus, qeyrət gərəksizdi,  
Gözlə görmək olmur axı,  
Görsən kasıb çərəksizdi,  
Boş ver küpün dolmur axı.

## DEYƏCƏM

Gözlərim görübsə, şahidiyəmsə,  
Oğrunu deyəcəm, izi deyəcəm.  
Bilsəm ki, ölürəm son nəfəsdə də,  
Doğrunu deyəcəm, düzü deyəcəm.

Od tutub alışıb, yansa da sinə,  
Dönük çıxmıyacam sənə eşqinə,  
Doğrunu söyləyib yansam da yenə,  
Alovu deyəcəm, közü deyəcəm.

Bizləri xəlq edən ulu yaradan,  
Söz verirəm sənə, bəndənə inan,  
Yalan söyləyəni sancmaqçün inan,  
İynəni deyəcəm, bizi deyəcəm.

### GƏLƏNDƏ

Tez yayı səsləyirik,  
Qış ilə, qar gələndə.  
Payızı istəyirik,  
Yazla, bahar gələndə.

Qüvvə tapıb özümdə,  
Yaşayıram sözümdə,  
Sevinc olur gözümdə,  
Qəlbə, vüqar gələndə.

Xəyallara dalıram,  
Ömrə balta çalırım,  
Mati-mətəl qalırım,  
Arsıza, ar gələndə.

Dünyam tərsinə çökür,  
Sevərək qəlbim sönür,  
Ürəyim dağa dönür,  
Bizlərə, yar gələndə.

Sərhəd barısın aşır.  
Təbim qaynayıb, daşır,  
Qudurub, azğınlaşır,  
Kasıba, var gələndə.

Danışmıram, dinmirəm,  
Həyata isinmirəm,  
Razılığa bilmirəm,  
Söyüdə, bar gələndə.

Günümüzü sayırıq,  
Dərtdən qəm qalayırıq,  
Tez ölüm arzulayırıq,  
Dünyamız, dar gələndə.

Tanrım elə gün gələr,  
Həyat üzümə gülər,  
Qorxuram sənətçilər,  
Sənətə, kar gələndə.

Müəllim, aşiq, saz bənd, rayonumuzun fəxri,  
ədəbiyyatımızda “üç yarpaq” və “ikibaş qafiyə”  
şəkilli şeir janrının banisi, iki kitab müəllifi,  
yaradıcılığından bəhrələndiyim Adil Cəfəkeşin

“Sevirəm səni” rədifli şeirinə nəzirə

### SEVİRƏM SƏNİ

Gözəl mələyim,  
Xoş gələcəyim,  
Gülüm, çiçəyim,  
Sevirəm səni.

Tanrıdan payım,  
Günəşim, ayım,  
Baharım, yayım,  
Sevirəm səni.

Ömrüm, həyatım,  
Toyum, büsatım,  
Laylam, bayatım,  
Sevirəm səni.

Könül dəftərim,  
Tale ülkərim,  
Balım, şəkərim,  
Sevirəm səni.

Süzgün baxışlı,  
Gözü naxışlı,  
Ay qələm qaşlı,  
Sevirəm səni.

Ürəyim, canım,  
Şöhrətim, şanıım,  
Mən necə danım,  
Sevirəm səni.

Ayrılıq çətin,  
Mətin ol, mətin,  
Gücüm taqətim,  
Sevirəm səni.

Sənə gərəyəm,  
Əsən küləyəm,  
Sevən ürəyəm,  
Sevirəm səni.

### DÖRDLÜKLƏR

Gül qədrini, gülü bəsləyən bilər,  
Bəsləməyən verməz çiçəyə qiymət.  
Bir vaxt gözəlliyə qiymət verirdim,  
Bu gündən verəcəm ürəyə qiymət.

O nədir ki, bir əşyadan ibarət,  
Əldə gəzir, amma üzə toxunmur.

İki dişdən, iki gözdən ibarət,  
Əyrini düzəldir, düzə toxunmur.

Bir şeydə yoxdursa duruluq, paklıq,  
Nə qədər süzsən də, süzülən deyil,  
Bir kəsdə yoxdursa mərifət, həya,  
Nə qədər söysən də, düzələn deyil.

Çox danışan dərya deyil,  
Gərək sözdə məna ola.  
Hər kəs ona edə meyil,  
Öz sözündə bəna ola.

Bir taxtadan nərdim var,  
Zərim yoxdur atam Allah.  
Dünya boyda dərdim var,  
Alan yoxdur satam Allah.

Baş daşıma həkk edərsiz ilimi,  
Yalvarıram əməl edin sözümə.  
Yandırarsız, yanmış olan külümü,  
Sovurarsız Qarabağın düzünə.

Daha bezmədikmi, biz gözləməkdən,  
BMT inanın aldadır bizi.  
Onlar da beziblər yalan deməkdən,  
Minsk də yalandır yubadır bizi.

Zəhmət çəkdim görən dedi bu dərdi,  
Hara getdim dərd özünə dərd dərdi,  
Mən bilmədim necə edim bu dərdi,  
Kənar gəzə, bir də mənə dönməyə.

Aylar ötdü, illər keçdi,  
Cismim, canım yaşa doldu.  
Ömür boyu zəhmət çəkdim,  
Alın tərilm qaşa doldu.

Bir zaman sımsıcaq ürəkdə idim,  
İndisə yağışda, qarda qalmısan.  
Şad gündə mənimlə birlikdə idin,  
İndi dərd tapmışam, harda qalmısan?

#### BAYATILAR

Mən aşıq eldən-elə,  
Namərdi eldən elə,  
Aşıqə rəhmin gəlsin,  
Salmaynan eldən elə.

Əziziyəm özümə,  
Qoy ağlayım közümə,

Sevgi məni ağlatdı,  
Heyif qara gözümə.

Əziziyəm oymuşam,  
Qəlb yaramı soymuşam,  
Bir də çətin acıyam,  
Qəm yeməkdən doymuşam.

Mən aşiq Azərini,  
Unutma az ərini,  
Erməni sürgün edib,  
Yurdundan Azərini.

Mən aşiqəm gülər gül,  
Sən ağlama Gülər gül,  
Bahar fəsli gələndə,  
Açar çiçək, gülər gül.

Mən aşiq dərd daşıyam,  
Dağ boyda dərd daşıyam,  
Tanrı məni yaradıb,  
Öluncə dərd daşıyam.

Əziziyəm yaradı,  
Dilimdədi yar adı,  
Bircə qəlbimə dəymə,  
O sağalmaz yaradı.

Əziziyəm dağdır,  
Hicran qəlbi dağdır,  
Sözüm sevgi ümmanı,  
Qəlbim sevgi dağdır.

Əziziyəm Bakıdadır,  
Külək də, Bakı dadır,  
Min bir yeri gəzsəm də,  
Ürəyim Bakıdır.

Mən aşiq Laçınsıza,  
Dərd ortağ Laçınsıza,  
Ürəyim parçalana,  
Damardan Laçın sıza.